

Teatr tarixini dəyişən 15 məşhur tamaşa

əvvəli ötən saylarımda

"Kaspi" qəzetinin "Teatr" əlavəsi Rusiyalı teatrşunas Kristina Matvienkonun məqələsini təqdim edir.

TEATR TARİXİNİ DƏYİŞƏN 15 MƏŞHUR TAMASA

"2019 Teatr Olimpiadası" Arzamas jurnalı ilə birlikdə gündəlik olaraq "Günün tamaşası" layihəsinə keçirir. Tarixçi Kristina Matvienko nəinki teatr tarixini dəyişmiş, həmçinin ümumi mədəniyyət tarixinə təsir göstərmiş 15 məşhur tamaşa haqqında danişır.

"1789" (1970)



Bu, 1964-cü ildə on parıslı tələbə ilə birgə sənətdə kollektiv yaradıcılığı və gündəlik həyatda bərabərliyə inanın könüllü insanların icmasını - Günəş teatrını yaratmış Ariana Mnuskinanın ilk tamaşalarından biri idi.

Müasir teatrın Janna Darki kimi tanınan Mnuskinə sərt siyasi prinsiplərinə sadıqdır: məsələn, o Rus-Çeçen müharibəsinə görə Rusiya-yı gəlməkdən imtina etmişdi. 1970-ci illərdə dünyanın müxtəlif bölgələrindən olan insanlar onların Paris etrafında köhnə silah anbarında yerleşən icmalarına tekce tamaşa üçün deyil, həm də monastrda olduğu kimi, xüsusi rejimdə meditasiya etmək üçün gəlirdilər.

Bir qayda olaraq, Günəş teatrının tamaşaları miqrantlar və müharibə kimi müasir ictimai-siyasi həyatın ən keskin problemlərinə həsr olundu Rolları professional aktyorlar deyil, tamaşanın mövzusu ilə birbaşa əlaqədar olan insanlar oynayırdı.

"1789" tamaşası Fransa inqilabına həsr olunmuşdu. Metni, mizanları və səhnə quruluşunu Günəş teatrının iştirakçıları yaratmışdı (Beləliklə, Mnuskinə rejissorun rolunu sıfırda endirirdi). Tamaşada aktyorlar bir çox improviselər edirdilər. Tamaşa eyni vaxtda fərqli məkanlarda cəreyan edirdi. Müxtəlif yerlərdə qurulmuş dairəvi platformalarda, inqilabda əsas tarixi hadisələrdən fragmentlər canlandırılırdı. Vahid xətt olmadığından tamaşaçı eyni vaxtda bütün hadisələri izləməli olurdu (bu hərəkət prinsipi simultanlıq adlanır). Bu gün Ariana Mnuskinanın tamaşaları ən vacib mövzulara toxunur və onun sadə üslubu, hər hansı texniki effektlərdən daha güclüdür.

"Ölü sinif" (1975)



Tadeusz Kantor nəzeriyəçi, rəssam, ilk polşa heppininlərinin müəllifi və "Ölü teatr" nəzeriyəsini yaranan rejissor idi. Kantorun "Ölü teatr" konsepsiyasının ideyası polşalı yazıçı və rəssam Bruno Śultsun fikirləri və keçmiş xatirələri ni danışmaq ehtiyacından yaranmışdı (uşaqlığının keçdiyi ev, müharibədə ölen qohumları, köhnə şəkillər, şəxsi arxiv və s.).

Bundan başqa, Kantora Vsevolod Meyerholdun təcrübələri, Qərb performansları, alman rəs-

sam Yozef Boys və Amerika sənətçisi Allan Kapro təsir etmişdi. Kantor grotesk və cansız elementin istifadəsini (məsələn, insanın əvəzinə maska və ya kukla) Meyerholddan götürmüdü. Boys və Kapronun ideyaları isə performanslarda özünü göstərirdi.

1955-ci ildə Kantor Krakovda bir qrup rəssam, təqiqçi və nəzeriyəçi ilə birgə "Krikot-2" teatrını açır. "Ölü sinif" tamaşasında yaşlı insanlar köhnə paltarlardada bellərində bağlanmış kukla ilə parta arxasında əyləşib, qışqıra-qışqıra bir birinin sözünü kəsərək, dərsə cavab verirdilər. Bütün hərəkət boyunca eyni cirildən vals təkrarlanırdı, hər yaşlı tələbənin kuklası özünə oxşayan 10 yaşlı uşaq boyda idi. "Ölü sinif" insanın boş-boşuna keçmişə qayitmaq cəhdini haqqında XX əsrin en əsas tamaşalarından biri oldu. Səhne əsəri dəfələrlə oynamılmış, bütün dünyani gəzərək ən böyük teatr mükafatlarını qazanmışdır.

Rejissorun "Bu gün mənim ad günümdür" adlı sonuncu tamaşası müharibə, ailə və dostlarının xatirələrinə söyklənir. Kantor özü, adəti üzrə, tamaşada aktyorların arasında gəzən, onların oyununa istiqamət verən adamın rolunu oynamalıdır. Lakin Kantor öldü və onun əvəzinə səhnedə boş stul qoyular. Beləliklə, "ölü teatr" kədərli bir reallığa çevrildi.

Serso (1985)



Anatoli Vasilyev zamanında öz vətənində qəbul edilmeyen qəribə və bir o qədər tipik rus rejissorunun talyəini yaşamışdır. Amma profesional mühitdə, hətta dünya teatr cameosunda o ən yaxşılardan biri hesab olunur.

Vasilyevi Yuri Lyubimov tərəfindən Taqankaya dəvət olunur: QITIS-də Andrey Popov və Mariya Knebelin kursunu bitirən rejissor bu vaxta qədər MXT-da Oleq Yefremovun yanında təcrübədən keçir və Stanislavski adına Dram teatrında rus teatrında dönüş yaradan iki tamaşa ("Vassa Jeleznova - birinci variant" və "Gənc adamin yetkin qızı") hazırlayırdı. Lakin Popovun bütün tələbələrini Stanislavski teatrından qovular və buna görə Vasilyev Taqankaya gelir. O, Malı teatrda Viktor Slavkinin pyesi "Serso"nu üç il məşq edir. Pyes Petuşokun (onu Albert Filozov oynayır) öz əmisi oğlundan miras qalan şəhər-kənarı evində təsadüfən yığışan 6 "müstəmləkeçisi" dən bahs edirdi. Əsas rollardan birini Natalya Andreyčenko, digərini Aleksey Petrenko oynayır. Finalda "müstəmləkeçilər" rəssam İgor Popov tərəfindən düzəldilmiş evi tərk edir, ev qara örtüklə örtülürdü. Bütün bunlar son dərəcə gözəl idi və müharibədən sonra sovet teatrını xatırlatırdı.

Mahabharata (1985)



Yəhudü ailesindən çıxmış britaniyalı rejissor Peter Brük 1950-ci illərdə Moskva Satira Teatrinə rəhbərlik etmiş Meyerholdçu Valentin Plučen-

kin əmisi oğludur. 1985-ci ildə Brükun dramaturq Jan Kłod Karryer və dünyanın müxtəlif ölkələrindən olan aktyorlarla hazırlanmış 9 saatlıq əsər Avinyon festivalında göstərildikdə səhnənin nəhəngliyi, tamaşanın hazırlanma seviyyəsi ilə böyük səs-küye səbəb olmuşdu.

Bu vaxta qədər Brük Parisdə açıldığı, 20 il rəhbərlik etdiyi Beynəlxalq Teatr Tədqiqatları Mərkəzinə rəhbərlik edir. Bura onu Jan Lui Barro çağırırmışdı. Brük qədim mədəniyyətləri tədqiq etmək üçün müxtəlif ölkələrdən olan 30 aktyorla birlikdə bütün dünyayı gəzərək təcrübə toplayır.

"Mahabharata" ideyası isə fransız alim, sanskrit üzrə mütəxəsis Filipp Lavastinlə tanışlığıdan sonra yaranır. Onun Hindistan eposuna bildirdiyi rəyi eşidən Brük və Karryer başa düşürər ki, bütün mədəniyyətləri və xalqları birləşdirən bəzi şeylər var. Hindistan mədəniyyətinin xüsusiyyətlərinə baxmayaraq, tamaşada müxtəliflik principini saxlamaq qərarına gəlirlər, Afrikadan, Cənubi Amerikadan, Asiya və Avropadan olan aktorlara öz milli kimliyinə, identikliyinə və folkloruna sadıq qalmağa icazə verirlər. "Mahabharata"nın qurulması 10 il çəkir. Bu müddət ərzində aktyorlar və rejissor bir müddət Hindistanda meditasiya ve yoqa ilə məşğul olurlar.

"Mahabharata" qardaşların bir-biri ilə durmadan dalaşlığı, neticədə yaxşının qəlebəsi ilə bitən, lakin heç bir varisin sağ qalmadığı bir hekayədir. Hind epos məntiqinə görə, tarix Darvinin dediyi kimi, ardıcıl olaraq inkişaf etmir, mürəkkəb transformasiyalara məruz qalır. Bununla belə, deqradasiyaya baxmayaraq fərdin instinctiv xilas olmaq imkanı var.

Klaustrofobiya (1994)



Avropa uğuru qazanmış və sovet tarixinə surrealizm modeli olaraq düşmüş yenidənqurma dövründən sonra ilk tamaşa idi.

Leningrad Dövlət Teatr, Musiqi və Kinematografiya İnstitutunun auditoriyasında Lev Dodin tələbələri tərəfindən qurulmuş "Klaustrofobiya"nın ədəbi əsası tələbələr tərəfindən seçilmiş Vladimir Sorokin, Venedikt Erofeyav, Ludmila Uliçkoy və Marka Haritonun mətnlərindən ibarət idi. Tamaşa postsovət insanının həyatından epi-zodlari montaj sərtliyi və balet incəliyi ilə göstərirdi.

Etüdlər tələbələr tərəfindən yazılmışdı: səhnedə Leningrad Dövlət Teatr, Musiqi və Kinematografiya İnstitutunun auditoriyası canlandırmışdı. Sınıf balet otağına benzəyirdi - iri, gözəl, lakin köhnə pəncəreləri ilə çökəmkədə olan sovet dünəyinə xatırladırdı. Sorokin "Düşbərə" səhnəsində zabit arvadını təhqir edir, "Növbələr" səhnəsində xalqın kasibligi alçaldılır, məktəbdə isə mülliime yeniyetmə şagirdləri lağla qoyur.

"Klaustrofobiya", Sergey Kaledinin herbi po-vesti "Stroybat"ın əsasında qurulmuş "Gau-deamus" kimi bütün dünyaya gəzdi, amma vətənində yaxşı qarşılığın çıxılmadı: təqiqicilər rejissoru qaramatlılaşa günahlandırdılar. Bu vaxt ərzində artıq Dodin efsanevi tamaşa olan "Qardaşlar və bacılar" tamaşasını qurmuşdu, Peterburqdakı Malı Dram teatrına rəhbərlik etmişdi və "Klaustrofobiya"da etüdləri yazan tələbələr Oleq Dmitriyev, Vladimir Seleznev, Leonid Alimov, Mariya Nikiforova ikinci kursu bitirmişdi. Dörd ildən sonra Paris "Odeon"u və Milan "Pikkolo"su ilə bərabər Dodin teatrına da Avropa Teatri statusu verildi. 30 ildən sonra aydın olacaqdı ki, Lev Dodin "Klaustrofobiya"sındaki tələbələri 2000-ci illərdə öz təsdiqini tapan yeni səhne varolmasına yol açıblar.

Tərcümə edən:
Razime İsmayılova
Teatrşunas